

HUMANİTAR

FİRİDUN BƏY KÖÇƏRLİNİN "BALALARA HƏDİYYƏ" KİTABI



1-ci yazı

Firidun bay Köçərliyə qədər XX əsrda uşaq ədəbiyyatı haqqında bir sira elmi-nazari fikir və müləhizlər yaranmış, bu sahədə sistemli tədqiqat onun adı ilə bağlıdır. Azərbaycan uşaq ədəbiyyatı XX əsrdə qədər müstəqil bir yaradıcılık sahəsi kimi deyil, əsasən şifahi xalq yaradıcılığı və yazılı ədəbiyyatla əlaqəli şəkildə inkişaf edib. Uzun asrlardan bəri ağızdan-ağıza, dildən-dile keçərkən bülür-ləmiş xalq ədəbiyyatı nümunələri bu qabaqcıl maarifçiliklər vətənindən düşündürən osas masalalarından biri olub. Xalq ədəbiyyatını xalqın sərmayəsi adlandıran F.Köçərli uşaq üçün yazılmış "Balalara hədiyyə" kitabıının müqaddiməsində şifahi sözənət nümunələrinin toplanmasının əhəmiyyətindən bahs edərək yazardır: "Keçmişdə şən və şöhrət sahibi olan türk milləti öz mösiyatına, ayin və adətinə aid yaradıcılıq qismim-qismim nəql və hekayələr, gəzəl manzum və bayatular, hikmətəmiz masallar (atalar sözü), nəzak manalı müsəmmə və tapmacalar, balalar qəbili açan düzgülər və yanılmalar, heyvanat qışmində məxsus "sayıçı sözlər" müraciət yeyəm ilə xatirələrdən çıxıbdır və bu halda unundulmadıdır".

F.Köçərli qeyd edirdi ki, tərəixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş millətlər öz şifahi xalq ədəbiyyatını nümunələrinin "...kamalı-səvəq və diqqətə cam edib ziyanmat sormaya kim saxlayır və bəhalərən inil təlim və tarbiyisini onları rəsmətləkəmətlək başlayır". Deməli, folklorun təlim-tarbiyə üçün əhəmiyyətini ilk plana çəkən F.Köçərli bütün qabaqcıl ziyalılarınından diqqətini bu işə calb etmək istəyirdi.

K.Köçərli ağız ədəbiyyatının toplanmasını istiqamətdən qonşularından bəhər irali getdiyini göstərir və Azərbaycanda toplama işinin long aparılmışının başqa fasadurları nüclənləndiyini dəLIB göstərdir: "Bu bəhər qonşularımız

daha irali gediblər. Türk millətinin əsrlərcə yaradıb vücuduna gotirdiyi naql və hekayələri və xoşlarına gəldiyi məsəlləri özlərinə məxsus edib "erənəi nəql və məsəlləri" adı ilə başqalarına elan edirlər. Amma biz onların qədrini bilmirik və itib-batmağınə əsla etinə etmirik, bu işdə qəflətdə qafil olduğunu zahid kimi bu məsələlər dəxi böyük səhv və qəflətimiz zahir olur".

Göründüyü kimi, F.Köçərli inanı daşıxın xarahat edən Azərbaycan xalqının taradığı şifahi ədəbiyyat nümunələrinin ərmanları tərəfindən manisənləşdirilmiş və o əməkleri öz adlarına cıxmış iddi. "Qəflətdə qafil" olanda xalqın milli manovu, hətta müdadi sərvətlərinə yiya və sabih çıxmışında ona ərmanlaşdırılmışdır. Xalqın keçmişini, yaşam tərzini milli duyğu və düşüncələrini, milli psixologiyasını birləşdirən milli təmamiləmasına xüsusi diqqət yetirib. Müləffit tərtib etdiyi kitabın uşaqların yaşı xüsusiyyyətlərinə uyğun materiallar secdiyindən, onların qavramla qabiliyyətlərinin nəzəre almış, nümunələrinin indiində sadəliyinə xüsusi fikir verib. F.Köçərli hər müsələni kimi bəddi çəhatdən, onların məməkkən, derin məzmunlu, dill-işlub çəhətdən sadə olan əsərlərin uşaqların təlim-tarbiyəsində onu nüvəsi olmaq və 1912-ci ilde topçuların çap etdiydi "Balalara hədiyyə" adlı kitabında nazara çəhatdən onları səsləndirib. Görkəmlərindən yoxdur. Deməli, həmin dövrde "erənəi naql və məsəlləri" adı altında ərmanları tərəfindən Azərbaycanın manavatının və milli dayarlıların manisənləşdirilmiş aqç-askar tələan edilmişə qabaqcıl ziyalımızu bork narahat edib.

1912-ci ildəki illər nüvəndən yüz ildən artıq bir müddət keçmişinə baxmayaq, bu gün də aktuallığı itirən "Balalara hədiyyə" kitabından tərtibi və nüvəndən osas məqsədlərinən bəlli folklor nümunələrinin toplanılması, gələcək nəsilə törlülmüş iddi.

Görkəmlə pedagoq "Balalara hədiyyə" kitabına uşaqların yaş xüsusiyətlərinə uyğun, mövzuv və forma etibarla sadə, səmimi, tarbiyəvi əhəmiyyətini olan nümunələrin daxil edib. Ona görə də hamə məcməuni oxuyan "balalar şadlanacaq, bu sabobsa ki, onda dərc olunan əsərlərin cümləsi onların dünən yasadır, təbəkkəlinin iqtisadiyyata münvafiqdir".

Göründüyü kimi, alim, pedagoq, folklorçu, ədəbiyyatçısı F.Köçərli hamə kitabın tərtibatı işində naqdə zəhmət çə-

Firidun bay KÖÇƏRLİ: "Türk millətinin əsrlərcə yaradıb vücuduna gotirdiyi naql və hekayələri və xoşlarına gəldiyi məsəlləri özlərinə məxsus edib "erənəi nəql və məsəlləri" adı ilə başqalarına elan edirlər. Amma biz onların qədrini bilmirik və itib-batmağınə əsla etinə etmirik, bu işdə qəflətdə qafil olduğunu zahid kimi bu məsələlər dəxi böyük səhv və qəflətimiz zahir olur"

kib.

F.Köçərli kitabın əvvəlina yazidığı müraciətdənə homin kitabın böyükər üçün də müümən əhəmiyyətə daşıdıqını belə göstəridi: "Böyük adamların yürüklerinin açılmasına səbəb olacaqdır ki, onlar mütaaliya assasında öz uşaqlıq vaxtlarını bilaixtirən xatırlarınə gətirəklər. Bu işi qəbili səbət etmək üzüldüyündən xidmətdir". Görkəmlə alım haqlı olaraq bəle bir qənəat galır ki, oxucular bu kitabı oxuduqda onları ürkənləri sadlanacaq və onları uşaqlıq dövründən xatırlarını bira da yaşıyacaqlar.

Fikrimiz, görkəmlə pedagoq "Balalara hədiyyə" kitabında tərtib edərən matələrin məzmununu ilə uşaqların psixiologiyasının, maraq dünəyinə birləşdirən tamamlamamasına xüsusi diqqət yetirib. Müləffit tərtib etdiyi kitabın uşaqların yaşı xüsusiyyyətlərinə uyğun materiallar secdiyindən, onların qavramla qabiliyyətlərinin nəzəre almış, nümunələrinin indiində sadəliyinə xüsusi fikir verib. F.Köçərli hər müsələni kimi bəddi çəhatdən, onların məməkkən, derin məzmunlu, dill-işlub çəhətdən sadə olan əsərlərin uşaqların təlim-tarbiyəsində onu nüvəsi olmaq və 1912-ci ilde topçuların çap etdiydi "Balalara hədiyyə" adlı kitabında nazara çəhatdən onları səsləndirib. Görkəmlərindən yoxdur. Deməli, həmin dövrə qədər "Balalara hədiyyə" kitabında kiçilər haqqını nüvəsi zəvərgə seçilməs və qruplaşdırılmışdır. F.Köçərli sevdiyi və qruplaşdırıldı "Göyçək Fatmanın naqlü" kitabında kiçilər haqqını nüvəsi zəvərgə seçilməs və qruplaşdırılmışdır.

"Balalara hədiyyə" kitabında nağıllar, mahmular, bayatular, sayaçı sözləri ilə yaşı, uşaqların həfizəsinə gətirənlər, fikrini aydın etməsinə, düzgün tələffüz vərdişlərinə yiyələşməsinə və s. aşla maqəsədilən parəməliyələr hədələr - məssələr, tapmacalarla, yanlımcıclarla və mixtiləf uşaq oyunlarına da geniş yer ayırıb. "Balalara hədiyyə" kitabında kiçilər haqqını nüvəsi zəvərgə seçilməs və qruplaşdırılmışdır.

F.Köçərli sevdiyi və qruplaşdırıldı "Göyçək Fatmanın naqlü", "Korxva padşah", "Ərincək it", "Qurd" və s. kimi naql və allegorik hekayələr öz məzmun və ideyasına, sağlam məfkurosuna görə dövr üçün çox səciyyəvi iddi. Məsələn, uşaqları aməyə alısmışdır, hər işi vaxtında görən vərdisi yaratmaq üçün o, "Ərincək it" adlı kiçik allegorik hekayəye müraciət edir:

**"Qız olanda it deyir:
Yaz olaydır, özümə bir çul
toxuyaydım.
Elə ki yaz galır, it
tonbalşasıdır deyir:
Elə kim yırıb, kim
toxuyacaq?"**

"Şəngülüm, Şüngülüm və Məngülüm" işləyib illərənən 1913-cü il 23 may tarixli 366-cı nömrəndə "Balalara hədiyyə", yaxud "Qafqazda birinci kitab" adlı məqəsləsindən əsəri yüksək qiymətləndirir. Bu əsərin nüvəsi alışqanlıyın və onu müsbət bir hadisə kimi qiymətləndirir. S.Hüseyn yazardı: "Balalara hədiyyə" kitabı cocuguların ruhuna azızu verdiyi kimi, böyükərlərinin dənəcələyinə qoşulduğunu və onda yaşayışını xatirinə gətirərkən onlarda keçmişinə və millətinə qarşı bir istək və möhəbbət duygusu ayıldır".

1912-ci ilin may ayında İsa bəy Asurbaileyin "Kaspı" matbaasında çap olunmuş 102 şəhə-filik "Balalara hədiyyə" kitabı iki hissədən ibarət olub, 75 kiçik həcmli didaktiki əsərlər özündə cəmləşdirilmişdir. Müəllif yaş sıvayıyyətə müvafiq olaraq birinci hissəyə 49, ikinci hissəyə 26 didaktik manzum parça, naql, hekaya, tapmaca, atmaca, sayıca sözlər və başqa təlim-tarbiyə üçün zəruri olan matnlar salıb. F.Köçərliin

ölümündən sonra bu kitab 1967-ci ildə adəbiyyatşunası Bəkir Nəbiyevin tərtib və redaktorluğu ilə yenidən çap edilib. Görkəmlə pedagoq kiçikşəhərlər uşaqların galacaya daxı çox dündündüründündən. Ə.Saïqo vanlıdıraq məktubda yazdırı: "Xirdə uşaqların vətənə qədər asan və qədər asan" naql və hekayələr nə qədər asan və sədət olسا, nə qədər dildə yaxşılsın, uşaqların fəhmi yaxın olsa, bir o qədər manzur-da olan məktəblər artıq dərəcədən hasılıq galib yaşıx meyvalar gətirir".

F.Köçərli "Balalara hədiyyə" kitabında, nağıllar, mahmular, bayatular, sayaçı sözləri ilə yaşı, uşaqların həfizəsinə gətirənlər, fikrini aydın etməsinə, düzgün tələffüz vərdişlərinə yiyələşməsinə və s. aşla maqəsədilən parəməliyələr hədələr - məssələr, tapmacalarla, yanlımcıclarla və mixtiləf uşaq oyunlarına da geniş yer ayırıb. "Balalara hədiyyə" kitabında naqıllar, haqqını nüvəsi zəvərgə seçilməs və qruplaşdırılmışdır. Schrkar qarı yetim Fatmanı sinəyə qəzər, Göyçək Fatma dən qarşısında sinəyinən ugurla çıxır. Onun aqıl və qabiliyyəti ilənənən görən qarı ona doğru yol göstərir: "Gedərsən, qabağına bir aq su, bir qara su və sonra bir qırımız su çoxcası. Ağ suda çəmərsən, qara su ilə sapını yuxarı-sın, qırımız sudan yanqınla sərtərsən. Bir də qarı öz tükündən verdı və dedi ki, mən sən lazımlı olsam, yandırırsan, yəni hərəkət olaram".

Analığın qızı kefat Fatma isə schrkar qarının smağından uğursuz çıxır. Ondur ki, qarı ona hər şeyi əksinə məsləhət birləşdir, nüticədə kefat Fatma dən by eycər bir kəkə dütür. Schrkar qarı göyçək Fatmanın qətən dəqiqələrindən onun köməyinən çatır və öyəq ananın cirkin aməllərinə mane olur. Nüticədə, Fatma xoşbəxt olur, padşah oğluna arz edir.

Görkəmlə pedagoqunun bu tip nağılları "Balalara hədiyyə" kitabında salmaqda məqsədi uğursuz çıxır. Ondur ki, qarı ona hər şeyi əksinə məsləhət birləşdir, nüticədə kefat Fatma dən by eycər bir kəkə dütür. Schrkar qarı göyçək Fatmanın qətən dəqiqələrindən onun köməyinən çatır və öyəq ananın cirkin aməllərinə mane olur. Nüticədə, Fatma xoşbəxt olur, padşah oğluna arz edir.

Görkəmlə pedagoqunun bu tip nağılları "Balalara hədiyyə" kitabında salmaqda məqsədi uğursuz çıxır. Ondur ki, qarı ona hər şeyi əksinə məsləhət birləşdir, nüticədə kefat Fatma dən by eycər bir kəkə dütür. Schrkar qarı göyçək Fatmanın qətən dəqiqələrindən onun köməyinən çatır və öyəq ananın cirkin aməllərinə mane olur. Nüticədə, Fatma xoşbəxt olur, padşah oğluna arz edir.

F.Köçərli "Balalara hədiyyə" kitabında bayatular, laylalar, sayaçı sözlərinə da geniş yer verib. Məsələn, bəndləri bayatı formasında yazılmış "Dağlar" şəhərində vətəna möhəbbət həsiş təbliğ olunur. Müəllif insan ayaqları övən dağları "toylu-bayramlı", insanlar köçəndən sonra isə "doqquz ay yası" adlandırmır.

**Mən aşıq yasti dağlar,
Qar galidi, basdır galidi.**

**Üç ay toylu-bayramlı,
Doqquz ay yası dağları...**

Kitabda verilməli ləhənlərinin galicinə, onlarda anaların istek və arzuları, xəyal və düşüncələri öz əksinə tapır:

**Layla dedim adına,
Haqq yeyisin adına,
Hər layla eşidəndə,
Balam duşur yadına.
Balam layla, a layla!
Layla layla, a layla!**

**Məhəmməd Məmmədov
filologiya üzrə fəlsəfə
doktoru**

HUMANITAR

FİRİDUN BƏY KÖÇƏRLİNİN “BALALARA HƏDİYYƏ” KİTABI



2-ci yazı

Qoyunun oldu yüz,
Gir içinde üz” vs. s.

Sayaçı sözlərinin çap olunduğu ikiinci manşeti “Balalara hədiyyə” möcməsidir. Sayaçı sözləri barədə ilk elmi məlumat veran adıb “Köçərlilərin övzə və shvali” məqalsisində bu nəğmələrin tarakomaların mösəfə tarzından doğduğunu bildir. Bütün ömürü boyu bu nəğmələrin toplanması və araşdırılması ilə müşəf olan Firidun bay Köçərli ananın dediyi layla ilə qoyun və ya keçiyə edilan müracitlərlə arasında xanıxlıq görərək yazdı: “Neca ki ana sırin və dadlı ilə balasına laylay çalır, həbələ bəzim tarakoma xalqı - qoyun becərənlər öz qoyunlarını məhribən həsənir və sırin ilə vəsiflərlərlə. Təsəvvüt ancədə bundadır ki, anəvlədimi “balam” sözü ilə yad edir, amma qoyun sahibi qoyununu “ənənam” kəlməsi ilə oxşayır”. Kitabda sayçı sözləri ilə bağlı nümunələr “Salam aleyk say bayıl” ifadəsi ilə başlayır:

Salam aleyk say bayıl,
Bir-birdən yey bayıl!
Saya göldi gördünüz?
Salam verdim aldmınız?
Alın topal qoç, quzu
Sayaçıya verdiniz?

Verilimsi örnəklərdən belə bir natiyəce galə bilarık ki, sayaçı nəğmələri öz ilkin mazmun xüsusiyyətlərini nisbatən faal qoruyan nümunələr olub:

Bu saya kimdan qaldı?
Adam atadan qaldı.
Adam ata galanda,
Qızıl öküz duranda
Qızıl büğdə bitanda,
Dünya binnat olanda
Musa çoban olanda
Şişiyimiz erkəcdi...

Görkəmlə pedaqqət ata-ba-balərımızın qoyun xeyir-bərəkəti ilə bağlı yaradıqları atalar sözü ilə massillərlərə də müraciət edir: “Qoyunun yüz olunca, dərisi min olar” və ya:

“Qoyunun oldu əlli,
Adın oldu bəlli.”

Firidun bay Köçərli vətənpərvər bir ziyan kimi “Balalara hədiyyə” kitabında həm yazılı ədəbiyyatımızdan, həm də şifahi xalq yaradıcılığımızdan dəyərli örnəklər verməklə milli oyanış, özünüdərk, maarif və mədəniyyətin yüksəliş məsələsini ön plana çəkib

kü və üzüm” şeiriinin tərcüməsindən sonra “İki tülkü balası, üç anası, dörd atası, neçə eylər hamısı?” və s. nümunələr mat-nın məmənumuna uyğun verilib. Onun naşr etdiyi tapmacalar arasında bayatı formasında, həmçinin riyazi hesablamalar üzərində qurulub və qifilband şəklində qoşulmuş tapmaca nümunələri noşlu rast galınır.

Düzgün təlaflı vərdişləri və düzincə tarzının yaranmasında müüməl rəl oynayan yanlıtmış janrı da “Balalara hədiyyə” kitabında xüsusi yer tutur. F.Köçərli “Balalara hədiyyə” kitabında yanlıtmacıları salmaqla xalqımızın müdrik sözlərini, istək və arzularını yemə noslu çatdırıbığ vəcih sayır. Görkəmlə adıb bu zaman Xəsta Qasımın hayat və canımıyet haqqındaki fəlsəfi düşüncələrinin, həmçinin müdrik kalamlarının usaqlar arasında başa düşçüyü bir dildə yazıldıqını nəzərə alır. Şeirdən gərindən kimi, aşiq el arasında mövcud olan “Ağac bəslənilər, barın yeyəsan”, “Namard yalançıya sırrın səyləmə”, “Bıvəfa dilbərdən sən yar olmaz”, “İgid odur tanı oxun atmasın, halal mayasına haram qatmasın” və s. b. kimi atalar sözləri və massillərən istifadə etmiş, dansmış dili ilə dəbli ilə arasından olaqaya varılmış, hər bir müdrik sözün qulqırvıq qulqırvıq”.

“Getdim, gördüm bir dərada iki kar, kor, kürkü yurtqı kirpi var. Dışkar, kar, kürkü yurtqı kirpi erkək, kar, kürkü yurtqı kirpin kürkünü yamaqdaqdan, erkək kar, kürkü yurtqı kirpi kişi dəkar, kar, kürkü yurtqı kirpin kürkünü yamayıb”. “Bazarada nə ucu? Mis ucu, künçüt ucu, düz ucuv”. Bu yanlıtmac nümunələrdəndəki oynaqılıq, sıyrınlıq usaqların estetik tərbiyəsinə mühüm təsir göstərməkdədir. Görkəmlə pedaqqət “Balalara hədiyyə” kitabında Aşıq Əmrəhən “Aranalı yayağın böhsisi” qosmasına rast golrik. Həmin qosmadı Aşıq Əmrəhən aranın da, yayağın da özünəməxsus gözəlliyi malik olmasına, mükalimə yolu ilə poetik birləşmişlərdir:

Zalim şahın pönçəsinə
düşərsiz,
Uca dağı, ormanları
keşərsiz,
Yaz geləndə, yaylaqlarda
gözərsiz,

Köksü ala, qarlı dağlar
mənimdir.

Qırılmاسın qanadınız,
qolunuz.

F.Köçərli Xəsta Qasımın “Nəsihat” qosmasını və ya sonrakınlarda “Olma” adı ilə getmiş ustادənəsinə “Balalara hədiyyə” kitabına salmaqla xalqımızın müdrik sözlərini, istək və arzularını yemə noslu çatdırıbığ vəcih sayır. Görkəmlə adıb bu zaman Xəsta Qasımın hayat və canımıyet haqqındaki fəlsəfi düşüncələrinin, həmçinin müdrik kalamlarının usaqlar arasında başa düşçüyü bir dildə yazıldıqını nəzərə alır. Şeirdən gərindən kimi, aşiq el arasında mövcud olan “Ağac bəslənilər, barın yeyəsan”, “Namard yalançıya sırrın səyləmə”, “Bıvəfa dilbərdən sən yar olmaz”, “İgid odur tanı oxun atmasın, halal mayasına haram qatmasın” və s. b. kimi atalar sözləri və massillərən istifadə etmiş, dansmış dili ilə dəbli ilə arasından olaqaya varılmış, hər bir müdrik sözün qulqırvıq qulqırvıq”.

“Balalara hədiyyə” kitabında Karşımın dilindən deyilmiş “Durnala xıtab” qosmasının bir qədr fərqli şəkiləkdi variantı “Azerbaiyancın dəstələri: “nim II cildində verilib. Bu variantda qosma comi üç bəndən ibarətdir. Həmin kitabın qeydləri hissəndə göstərilir ki, dəstənən başqa bir variantında bu qosma 4 bəndən ibarətdir və burada olmayılmış III bənd bələdir:

Bu bənd “Balalara hədiyyə” kitabında verilmiş qosmanın homin bəndi ilə üst-üst düzü. “Balalara hədiyyə” kitabında həmçinin usaqların tərbiyəsinə, əxlaqına dünay-görüşünün for-mallaşmasına, kamilləşməsinə kömək edən “İt və pişik”, “Dəva və tikan” allegorik həkayələri, İ.A.Krilovun “Tülüklü və üzüm”, Q.B.Zakirin “Tülüklü və Qurd”, “Dəva və eşşək” təmsiləlləri və s. verilib.

Uzun müddət Azərbaycan məktəblərindən bir dərslər kimi istifadə edilmiş və kitabla F.Köçərli usaq qəlbinin incəliklərinə yol tapmış, xalqımızın bəzək folklor örnəkləri ilə usaqların psixologiyasının, dünay-görüşünün formallaşmasına əhamiyyətlər dərcədə təsir göstərib. Vətənini, xalqını və dilini böyük bir məhabbatla sevan F.Köçərli vətənpərvər bir ziyan kimi “Balalara hədiyyə” kitabında ham yazılı ədəbiyatımızdan, ham da şəhəri xalqı yaradıcılığımızdan, dəyərli örnəklər vərməskən milli oyanış, özündərk, maarif və mədəniyyətin yüksəklişəsi massalınlıqın ona plana çəkib. Firidun bay Köçərli bu ssarı ilə Azərbaycan folklorununşasına yemə ruh, yeni nəfəs götürüb, onu yeni ideya-bödül keyfiyyətlərlə zənginləşdirib. Deməli, F.Köçərli qabaqcı bir pedaqqət kimi folkloru canıytında gənc nəslin tarbiyəsi və savadlanması üçün müümət vəsaitlərindən biri hesab edib.

MƏHMƏMMƏD MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru

Hüseyin Cavidin “Maral” və “Seyda” əsərləri bolqar dilində çapdan çıxbı

Aran deyər, bağça mənim,
bağ mənim,
Gecə-gündüz yulğun eylər
bağbanım.
Geymək üçün yaşlı mənim,
al mənim,
Süsən sənbül, gülşənləkler
mənimdir.
Yayaq deyər, manəm
çəşmələr bası,
Axar, heç qurumaz didim
yaşı,
Pələngər yatağı, ovçu
sirdən,

Görkəmlə Azərbaycan dramaturqu və şairi Hüseyin Cavidin anadan olmasının 135 illiyi münasibətlə ədibin “Maral” və “Seyda” əsərləri bolqar dilində cap edilib. Hər iki kitabın tərtibçisi və on sözü mülliəti AMEA Hüseyin Cavidin Ev Müzezi və Müqəddəs Kliment Orxidik adına Sofiya Universitetinin nəzərdində sahilya göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən “Maral” əsərinin bolqar dilinə tərcümə edənlər - Məməcəl Sopov, Janet Nikolova, Gülbünnur Sıqəvədər. “Seyda” əsərinin bolqar dilinə tərcüməçisi Sofiya Sıqəvədər, redaktoru is Veneta Yankovadır.

Qeyd edək ki, bu gün sözügedən nəşrələrin Bolqaristanda təqdimatı keçiriləcək. Tədbir Azərbaycanın Bolqaristandakı Səfirləri, AMEA Hüseyin Cavidin Ev Müzezi və Müqəddəs Kliment Orxidik adına Sofiya Universitetinin nəzərdində sahilya göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən bir qrup şəxslər tərəfindən keçiriləcək. Kitablar Bolqaristandakı Məqəddəs Kiril və Metod adına Milli Kitabxanası da daxil olmaqla, digər aparcı kitabxanalarla, eləcə də həmin ölkənin ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcək.